

SƏİDƏ ƏLƏSGƏROVA  
ADİU  
Həsən Əliyev 131  
saida@mail.ru

## FRAZEOLoji BİRLƏŞMƏLƏR

Xülasə

**Açar sözlər: Frazeoloji, Semantik, Birləşmə**

**Frazeoloji birlik (phraseological unit)**

Dildə hazır şəkildə işlənilərək komponentləri məna və quruluşca parçalanmayan söz birləşmələrini frazeologiya hesab edənlər siyahısına daxil olanlardan biri də akademik V.V.Vinaqradovdur. O, frazeoloji vahidləri üç qrupa bölür:

1. Frazeoloji birikmələr
2. Frazeoloji bitişmələr
3. Frazeoloji birləşmələr

Qeyd etmək lazımdır ki, bu bölgü ingilis dilinin frazeologiyasında da tətbiq olunmuşdur. V.V.Vinaqradov frazeologizmləri göstərilən 3 semantik qrupa bölməklə bunların hər birinin özünə məxsus əlamətini göstərir.

**Frazeoloji birləşmə (phraseological combination)**

**İsmi frazeoloji birləşmələr (Substantival phraseological units)**

**Təyini frazeoloji birləşmələr (Adjectival phraseological units)**

**Zərfi frazeoloji birləşmələr (Adverbial phraseological units)**

**Frazeoloji nida birləşmələri (Interjectional phraseological units)**

**Ədəbiyyat**

**Frazeological combination**

**S. Alaskarova**

**Summary**

**Key Words: Frazeological ,Cemantic,Combination**

А.Аласкарова

Фразеологическое Сочетание

Резюме

- 
- 
- 
- 

Ключевые слова: Фразеологический, Семантический, Сочетание